



Aprelin 14-də Əməkdar jurnalist, Azərbaycan Rəsepblilikasının Milli Qəhrəmanı Ali Mustafayevin 70 yaşı tamam olur. Müasirləri və həmkərləri danişir ki, jurnalistik istedədi hələ o, orta məktəbdə oxuduğu illərdə, yeniyetmə çağlarında üzə çıxmışdı. Orta məktəbdə oxuduğu illərdə Ali tez-tez Qazaxda çıxan "Qalibiyət bayrağı" rayon qəzetinin redaksiyasına gələr, maraqlı yazılar, məqalələr və reportajlarla qəzetiñ səhifələrində çıxış edərmış. O, dərc olunduqca daha da ruhlanar və gələcək taleyini jurnalistik pəşəsinə bağlayacağını gizlətməzdı.

Bu arzu, bu həvəs Alını Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə gotirib çıxardı. Ali bu fakültəyə sənədlərini təqdim edəndə artıq hərbi xidmət keçmişdi. Universiteti bitirən Ali Mustafayev taleyini telejurnalistica ilə bağladı. Jurnalistikianın ən çətin və operativ sahələrindən birində, informasiya programında çalışırdı. 80-ci illərin əvvəlləri idı, Sovetlər İttifaqı hələ dağılmamışdı. Dağılıq Qarabağda erməni daşnaqlarının separatçı çıxışları təzəcə başlamışdı. Bu səbəbdən, Azərbaycanın hökmət dairələri, hakimiyyət nümayəndələri tez-tez Xankəndinə, Şuşaya, Xocalıya, Dağılıq Qarabağın digər bölgələrinə sefərlər edir, danişqlar aparır, tədbirlərdə iştirak edirdilər və demək olar ki, bu tədbirlərin mütləq əksəriyyətində Ali Mustafayev iştirak edir, qaynar nöqtələrdən operativ reportajlar hazırlayırdı.

Respublikamızın əhalisi elə alışmışdı ki, Qarabağdan hər xəbəri intizarla, xəbərlər programının efirə çıxacağını səhrsizlikle gözləyir və Ali Mustafayevin xəbərlərini, reportajlarını diqqətlə izleyirdilər.

Ali Mustafayevin özünə və sözüne bir inam, əhali arasında bu cəsarətli, istiqanlı, cəsur, qorxmaz jurnalista bir xalq məhəbbəti yaramıydı. Mən də həmin vaxtlardan Ali Mustafayevi öz peşəsinə ürəkdən sevən, peşəkar və mərd bir jurnalist kimi tanırdım. Mən bu yazda Alının jurnalistik fəaliyyətindən, onun pesakarlıından danışmaq fikrindən uzağam. Yəqin, bu barədə onun həmkarları, onunla bir yerdə işləmisi dostları daha yaxşı danışa bilər. Bircə onu qeyd etmək istəyirdim ki, Ali yüksək milli məfkuri li jurnalist və vətəndaş idı. Qarabağ savaşında ilk şəhid jurnalist kimi tarixə düşmüş, xalqımızın qəhrəmanlıq dastanına Milli Qəhrəman kimi öz səhifəsini əbədi yazmışdır.

Ali Mustafayev qaynar nöqtələrdən təhlükeli vəziyyətlərdən çıxmışdı. Bir sıra hallarda onun çəkiliş aparmasına, obyektivinə

Dünya yanar unudulsam dünyada

tuşlanan güllələr yan keçmişdi. Hələ birinci vertolyot qəzasında o, bir möcüzə nəticəsinə sağ qalmışdı. Bu qəzadan sonra xəstəxanada müalicə olunduqdan sonra qorxmadan, çokinmədən yenidən öz istəyi və təkidlə xahişi ilə cəbhəyə, savaş zonasına ezam olunurdu.

Artıq 31 ildir ki, Ali aramızda cismən yoxdur və onu indiki nəslə tanıtmaq və təkcə jurnalist kimi yox, həm də şair kimi tanıtmağı, onun poetik dünyasına işq salmağı, poeziyası barədə söz deməyi vacib sayıram.

Ali Mustafayevin 1992-ci ildə çapdan çıxmış şeirlər toplusu "Dəli bir ağlamaq keçir könlüməndən" adlanır.

"Qara cildli" kitabda toplanmış şeirlər sanki Alının öz gündəliyidir, yaşılmış günlerinin poetik səhnəməsidir. Sevinc və kədərinin, əzab və itzibrabının bədii ifadəsidir, tərcüməyi-halı və həyat fəlsəfəsidir.

Ali Mustafayevi şair kimi ilk dəfə 1990-ci ildə "Şəhidlər Xiyabanı"nda şeir deyərənən tanımışdım. Fikrimcə, bu şeir onun şəhidlər yazılan ilk şeirlərindən idi.

Ali Mustafayev həmişə olduğu kimi yənə də xalqımızın ən ağırli bir məqamında ekrana çıxmışdı. "Dəli bir ağlamaq keçir könlüməndən" şeirini oxuyurdu.

Taleye bax, Ali ne biləydi ki, şeir oxuduğu yerdə - "Şəhidlər Xiyabanı"nın girişində, bir vaxt onun məzarı uyuyacaq və bu məzar ziyanat yerinə çevriləcək.

*Baxıram dünyanın bu gərdişinə,
Dəli bir ağlamaq keçir könlüməndən.
Fələk rəvac verdi namərdi işinə,
Dəli bir ağlamaq keçir könlüməndən.*

*Torpaqda haqqı var axan qanın da,
Bir nərin qolları düşüb yanında.
Müqəddəs Şəhidlər Xiyabanında,
Dəli bir ağlamaq keçir könlüməndən.*

O illərdə dillər əzbəri olan bu şeir az qala bütün məclislerdə seslənirdi və sanki Ali bilmirdi ki, heç iki il də keçməyəcək o, da noyabrın 20-də əbədi olaraq bu müqəddəs yero - "haqq evinin astanasına" köçəcək və onu ziyarətə gələnləri "dəli bir hənkürtü" ilə ağladacaq.

Ali şəhidlərə bir neçə şeir həsr etmişdi, bu şeirləri ürəyinin istəyi ilə, Uca Yaradannın diqəsi ilə yazmışdı. Göydən gəlməmişdi bu misralar ona, əgər elə olmasaydı bu misraları qələmə ala bilərdimi Ali?!

*Əgər şəhid varsa, demək vətən var,
Şəhidlər dünyada ən böyük haqdır.
Ölüməndən qorxmayan Siz, ey oğullar,
Ruhlar bu torpağı qoruyaçaqdır.*

Ali Mustafayevin şeirlərini oxuduqca onu yüz ilin doğması, tanışı kimi daha yaxından tanıyrısan, iç dünyasına nüfuz edir.

sən. Şeirlərinin bir ünvani var, o da Vətəndir. Şeirlərində o, doğulub boy-a-başa çatdıgı doğma el-obamın tərənnüm edir. Müqəddəs, zərif və incə sevgi duyularını bəyan edir, şəhidlərimizin faciəli taleyini şeir dütür. Ailə, nəsil dəyərlərinin təbliğ edir. Məhəbbət mövzusu Alının saf ürəyinin səmiyyətindən sözüllür.



Bir neçə ilin səhəbtidir, günlərin bir günü iş otığının qapısı döyüldü. Orta yaşlarında bir xanım qapını açıb, nəzakətlə "olarmış?", deyə icazə istədi. Mən onu içəri dəvət etdim. O, mənzil məsəlesi ilə əlaqədar müraciət etmişdi. Qısa səhətdən sonra tanış olduq. Gələn xanım Ali Mustafayevin həyat yoldaşı idi- Lalə xanım.

Dərhal Alının yaddaşının hücrəsində qalmış, "qara cildli" kitabından seçib əzbərədiyim bir şeirini xatırladım:

*Mənim Laləm heç laləyə bənzəməz,
Al yanğı qara xaldı Laləmin.
Əzəl gündən bu dünyada qisməti,
Bir gözəllik, bir kamaldı Laləmin.*

Xoyalımda Alının müqəddəs ruhuna dualar oxuyub özüm-özümə söylədim. Sən demə Alını ilahi eşqin cəzibəsinə salan, ovsunlayan bu xanım imiş...

Təkrar gəlmişdə Lalə xanım mənə Ali-nın şeirlər kitabının "Dünya yanar unudulsam dünyada" adlanan təkrar nəşrindən oğlanları Turgut, Tural və Özalın adından bir nüsxə mübarək hədiyyə gətirmişdi.

O vaxtlaradək Ali Mustafayevin ilk kitabından onun ailəsi haqqında müəyyən məlumatlarım var idi. Və onu da bilirdim ki, Ali Mustafayev Lalə xanımı böyük məhəbbətlə, dəlicəsinə sevib, Lalə xanım bu böyük məhəbbətə biganə qalmayıb. Bu böyük məhəbbətdən üç oğul, üç igit dünyaya gəlib.

Bununla yanaşı Alının öz sevgisinə, öz məhəbbətinə, öz Laləsinə yazdığı şeirləri oxuduqca, belə qonaqətə gəlirsən ki, Ali bu sevgini içində tütyə kimi qoruyub. Onun yaratdığı Lalə obrazı təkcə həyatda Laləsi deyil, həm də Alının içində doğulub, onuna böyükən, və böyüdükcədə daha çox bağlandığı bir Lalədir. Həyatda Lalə ilə çəməndəki, dağ döşündəki Lalə arasında bir vəhdət var. Çəməndəki Lalə obrazı ilə həyatda Lalə ikisi birləşərək Alının içindəki Laləni yaradıblar. Sonra Alının içindəki, xəyalindəki Lalə obrazı onun ürəyindən süzülərək mirvari muncuq kimi sapa düzülmüş, şeirin qərəfəsi, nəğməyə dönmüşdür:

*Gəzib qarış-qarış Ana Vətəni,
Görüb dağ döşündə dumani, çəni
Bu yaşıl çəməndə xallı Laləni
Dərsəm öldürərlər, dərməsəm ölləm.*

*Xalı qəribəsəyib çənəsi üstə,
İncidir mirvari dənəsi üstə,
Alovlu sinəmi sinəsi üstə
Sərsəm öldürərlər, sərməsəm ölləm.*

Və onun öz Laləsindən son istəyi də bu böyük məhəbbətin obrazı- Laləni qəbrinin üstünə qoyulmasıdır.

*Mən ölsəm qəbrimin üstündə ancaq,
Başqa gül qoymayın lalədən qeyri.
Qoy onu sinəmdə bitirsin torpaq
Əzəldən sinəmdir Lalənin yeri.
Qoy yansın əbədi bir məşəl kimi,
Qaranlıq qəlbimi işqalandırsın.
Təbiət üstündə bir heykəl kimi,
Bir Lalə rəngində çıraq yandırsın.*

Ali atasını erkən itirdiyindən anasının həyəsində böyümüdü. Universitetə öz halal zəhməti və çalışqanlığı, əzmkarlığı sayəsində daxil olmuşdu. Bu yolda min bir əzab-əziyyət çəkmişdi. Həmin illəri Ali öz şeirlərində belə xatırlayırdı:

*Mən öz dirnaqlarım, öz əllərimə,
Gah paltar qazandım, çörək qazandım.
Bəzən də qovrulub altın tərimlə,
Ümid çrağının oduna yandım.*

*Bəzən atatılarsın xor baxdı mənə,
Yox yox mən onlardan heç incimədim.
Qəlbimin gücünə inanıb yənə,
Gələcək günlərə ümidi bəslədim.*

Övlad məhəbbəti Alının daha çox müraciət etdiyi mövzulardandır. Bu baxımdan onun oğlu Toğrula yazdığı şeiri diqqət çəkəndir:

*Məndən sənə nə var qalar, nə dövlət,
Sənin dövlətindir, varındır Vətən.*

*Qeyrətindən Xan Beyrəyin, Babəkin,
Başına tac qoydu, barındı Vətən.*

*Mən qələm götürdüm, sən qılınc götür,
Sərhədə dönməsin Araz kimi Kür.
Bu torpaq böyükəndür, bu xalq böyükəndür,
Hələ oğulların varındı, Vətən.*

Alının bu "qara cildli" kitabına ön söz yazmış, universitedə onun müəllimi və həm də dostu, sirdəsi olmuş mərhum şairimiz Famil Mehdiyin bir fikri ilə razılaşaraq mən də Alının şeirlərini oxuduqca bir daha əmin oluram ki, Ali öz ölümünün yaxınlaşdığını önce görübmiş, hiss eləyimiş. Diqqət yetirin:

*Ömür yetər, zaman başlar biçinə,
Soruşmaz ki, günahı nə, suçu nə?
Dövrən qoşdu Vurğunu öz köçünə,
İndi də qoşulub bu Altı, Dağlar.*

və ya

*Bu dünyada ömür bəslə, ölüm ək,
Əfsanədir qədərdən çox istəmək.
Əzəl-axar dünyasını dəyişmək,
Gedənə də, qalanı da qismətdir.*

və ya,

*Ömür köçüm göy çəməndə dayanar,
Payız düşər, qəbrim üstə yağar qar.
Məzarında Lalə bitər hər bahar,
Yox getmərəm dağlar mənsiz, dəri xar.*

Həm kimi Ali da yaşamaq, yaratmaq, yazmaq istəyirdi. O da hamımız kimi o vaxtlar yenicə alovlanmağa başlayan Qarabağ atəşinin tez bir zamanda həllini istəyirdi. O, bilsəydi ki, vertolyot hadisəsindən sonra bizim Şuşa, Laçın, Xocalı itkilərimiz olacaq, Qarabağ nisgilini bu qədər uzun zaman yaşayacağıq- görəsən onun şair ürəyi dözerdim?

Belə yaşamam istəyirdi Ali:

*Yaşamaq istəyirəm axan bir bulaq kimi,
Yaşamaq istəyirəm gül açan torpaq kimi,
Yaşamaq istəyirəm yer üzündə haqq kimi.*

Nə qədər acı da olsa, Ali erkən getdi bu dünyadan.

Ancaq izi qaldı... Bu dünyada Alidan yadigar 3 oğlu, həyatından da çox istədiyi Laləsi, dostlarının xatırində onun acılı-sırınlı xatırıları və bir də "qara cildli" kitabda toplanmış şeirləri qaldı.

Və mən əminəm ki, indi minlərlə şəhidlərimiz kimi Alının da ruhu şaddır. Çünkü onun uğrunda canını qurban verdiyi Qarabağ indi azaddır, qarı düşməndən təmizlənib.

Yubileyin mübarək Vətən oğlu!